

UOT 551.49 (0.31)

TÜRYANÇAY-GİRDİMANÇAY ÇAYLARARASI ƏRAZİSINDƏ YERALTI SULARIN TƏBİİ RESURS VƏ EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

J.V.CƏFƏRLİ

Bakı Dövlət Universiteti
j.gzade@hotmail.com

Məqalə Azərbaycanın Türyançay-Girdimançay çaylararası ərazidə yayılmış yeraltı suların təbii resurslarının və statik ehtiyatlarının təyin edilməsinə həsr olunmuşdur. Tədqiq edilən ərazidə yeraltı suların təbii resursları hidrodinamik və balans metodları ilə hesablanmışdır. Hidrodinamik metodla ayrı-ayrı sudaşıyıcı horizontların və çaygətirmə konusunda yayılmış yeraltı suların təbii resursları təyin olunmuşdur. Müəyyən edilmişdir ki, tədqiq edilən ərazidə qurunt və təzyiqli suların ümumi təbii resursları $618,1 \text{ min m}^3/\text{gün}$ təşkil edir. Balans metodu ilə təyin edilən yeraltı suların ümumi təbii resursları $603,6 \text{ min m}^3/\text{gün}$ olmuşdur. Sudaşıyıcı horizontların həcmərinə və suvermə əmsalları əsasında yeraltı suların statik ehtiyatları hesablanmış və statik ehtiyatların ümumi həcmi $40,47 \text{ mlrd m}^3$ olduğu müəyyən edilmişdir. Yerinə yetirilən tədqiqat və qiymətləndirmə işləri yeraltı sulardan istifadəni planlaşdırmağa, ehtiyatlardan daha səmərəli istifadə etməyə, yeraltı su ehtiyatlarının tükənməsinin qarşısının alınmasına və ekoloji tarazlığın qorunmasına imkan verir.

Açar sözlər: təbii resurs, statik ehtiyat, yeraltı sular, gətirmə konusu, hidrodinamik və balans metodları, istifadə, ekoloji tarazlıq, planlaşdırma.

Son illərdə qlobal iqlim dəyişmələrinin təsiri altında Azərbaycanda çay (yerüstü) sularının resursu xeyli azalmışdır. Dünya Bankının Mərkəzi Asiya və Qafqaz ölkələrində quraqlıq haqqında hazırladığı hesabata görə 1961-1990-cı illərlə müqayisədə çayların sərfi $10-20\%$ azalmışdır [1].

Azərbaycanda çay sularının resursu olduqca məhduddur. Mütəxəssislərin hesablamalarına və tədqiqatlarına görə orta sulu illərdə bütün çay sularının resursu $1024 \text{ m}^3/\text{san}$ və ya axının illik həcmi $32,3 \text{ mlrd m}^3$ təşkil edir [2, 3].

Quraqlıq illərdə çay sularının resursu $736 \text{ m}^3/\text{san}$ və ya axının illik həcmi $20-22 \text{ mlrd m}^3$ -ə enir. Çay sularının təqribən 70% -i qonşu ölkələrin ərazisində tranzitlə ölkəyə daxil olur və bu zaman çayların daxili su resursları $6-7 \text{ mlrd m}^3$ təşkil edir. Çay sularının məhdud olması ölkənin suya olan tələbatını ödəmir. Belə ki, Azərbaycanda il ərzində suya olan ümumi tələbat, o cümlədən suvarma, su təchizatı, sənaye və energetika, balıqçılıq və meşə təsərrüfatına tələb olunan suyun miqdarı $11,0-16,5 \text{ mlrd m}^3$ arasında dəyişir. Ona görə də alternativ su mənbələrindən, o cümlədən yeraltı su mənbələrindən istifadə

edilmə zərurəti ortaya çıxır. Bu zaman yeraltı suların kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bir qayda olaraq böyük ehtiyatlara malik olan yeraltı sular çayların gətirmə konuslarında, əsasən artezian su hövzələrində cəmlənir. Azərbaycanda yeraltı suların yayılma coğrafiyası və onların resurs və ehtiyatlarının öyrənilməsinə XIX əsrin sonlarından başlanılmışdır. Suvarma və su təchizatı məqsədilə yeraltı sulardan istifadə edilməsi üzrə geniş miqyaslı axtarış-kəşfiyyat işləri 1940-1990-cı illərdə aparılmışdır. 1948-1970-ci illərdə Azərbaycan Geologiya İdarəsi və Azərbaycan Elmlər Akademiyası Azərbaycanın düzənlik ərazilərində yayılmış təzyiqli və qrunt sularının resurs və ehtiyatlarının öyrənilməsi sahəsində hidrogeoloji işlər həyata keçirmişdir. Bu regional tədqiqatların nəticələri əsasında 1961-ci ildə “Azərbaycanın geologiyası, hidrogeologiyası” və 1969-cu ildə isə N.V.Roqovskayanın redaktorluğu altında kollektiv müəlliflər tərəfindən “SSRİ-nin Hidrogeologiyası, XII cild, Azərbaycan SSR” kitabları hazırlanır [4]. Azərbaycanın təzyiqli suları zəif öyrənildiyi üçün 1974-1986-ci illərdə yeraltı suların istismar ehtiyatlarını qiymətləndirmək məqsədilə başlanmış axtarışlar davam etdirilir və əldə edilmiş məlumatlar əsasında az menarallaşmış yeraltı suların istismar ehtiyatları hesablanır [5, 6, 7].

2008-ci ildə kollektiv müəlliflər tərəfindən hazırlanmış “Azərbaycanın geologiyası, VIII cild. Hidrogeologiya və Mühəndis geologiyası” kitabı çap etdirilmişdir [8]. Kitabda Azərbaycanın müxtəlif regionlarında yayılmış yeraltı suların formallaşma qanuna uyğunluqları, ehtiyatları, keyfiyyəti və digər məsələlər barədə məlumatlar öz əksini tapmışdır.

Qeyd edilən və digər mənbələrdə yeraltı suların təbii resursları və istismar ehtiyatları artezian hövzələri üzrə hesablanmışdır. Təbii resurslar təyin edilərkən sudaşıyıcı horizontlar birləşdirilərək vahid sudaşıyıcı kompleks kimi qəbul edilmişdir. Bu zaman təbii resurslar düzənlik rayonlar üçün Darsi düşərtü əsasında yeraltı axın sərfinin hesablanması və dağlıq rayonlar üçün B.İ.Kudelin [9] tərəfindən təklif edilən hidroqrafın genetik hissələrə ayrılmış metodları ilə təyin edilmişdir. Yeraltı suların istismar ehtiyatları sugötürücü qurğuların məhsuldarlığına görə hesablanmış və bu zaman sugötürülərin istismar müddəti 50 il qəbul edilmişdir [4,8].

Təhlillər göstərir ki, yeraltı suların təbii resurs və istismar ehtiyatları təyin edilərkən bir sıra qeyri-dəqiqliklərə yol verilmişdir: 1. Sudaşıyıcı horizontlar müxtəlif ölçülərə və hidrogeoloji parametrlərə malik olmalarına baxmaya-raq onlara vahid sudaşıyıcı kompleks kimi baxılmışdır. 2. Statik ehtiyatlar müəyyən edilmədən istismar ehtiyatı sugötürücü qurğulara görə hesablanmışdır. Sugötürən qurğuların işi zamanı onlara həm təbii resurslar, həm də statik ehtiyatlar, həmçinin digər su mənbələrindən cəlb edilən axınlar daxil olur. 3. Təbii resurslar hesablanarkən artezian hövzələrinin ümumi sahəsi qəbul edilmişdir. Artezian su hövzələrində yeraltı sular, əsasən gətirmə konuslarında yerləşir. Gətirmə konusları isə bir-biri ilə çox hallarda vahid depressiya təşkil etmir və onlar bir-birindən təcrid olunmuş halda fəaliyyət göstərir. 4. Hidro-

geoloji şəraitlərin mürəkkəbliyi ucbatından böyük region üzrə alınan məlumatların lokal və kiçik ərazilərdə tətbiqi həmişə özünü doğrultmur və ya gözlənilən effekt vermir. Odur ki, qeyri-dəqiqlikliyə yol verməmək üçün məsələyə differensiasiyalı şəkildə baxılmalıdır.

Türyançay-Girdimançay çaylararası ərazinin hidrogeoloji şəraiti.

Tədqiq edilən ərazi Şirvan bölgəsinin mərkəz hissəsini əhatə edir. Ərazinin düzənlik hissəsinin sahəsi 320 min hektardır. Ərazi şimaldan Böyük Qafqaz dağları, şərqi Ağsu-Girdimançay çayları, cənubdan Kür çayı, qərbdən Türyançay çayı ilə əhatə olunur. Burada 6 inzibati rayon – Göyçay, Ucar, Ağdaş, Zərdab, Kürdəmir və Ağsu rayonları yerləşir. Səthi şimaldan cənuba doğru menyillidir. Şimalda mütləq yüksəklilik 408 m-dən 4480 m-ə kimi dəyişir, cənubda ərazinin mütləq yüksəkliliyi dəniz səviyyəsindən aşağı olub mənfi 26 m təşkil edir. Ərazinin dağlıq hissəsində yağıntıların miqdarı 600-1400 mm, dağətəyi hissəsində - 350-600 mm, düzənlik hissəsində isə 250-450 mm arasında dəyişir. Buxarlanmanın miqdarı yüksəklilik artdıqca azalır və buzlaqlarda sıfıra yaxınlaşır. Dağlıq hissədə buxarlanmanın miqdarı 100 mm-dən az, dağətəyi hissədə 300-800 mm, düzənlik hissədə isə 800-1400 mm arasında dəyişir [14, 15, 16]. Dağlıq ərazidə orta illik temperatur $0\text{-}7^{\circ}\text{C}$, dağətəyi ərazilərdə $10\text{-}13^{\circ}\text{C}$, düzənlik ərazilərdə isə $13\text{-}16^{\circ}\text{C}$ təşkil edir. Yayda havanın temperaturu $37\text{-}45^{\circ}\text{C}$, qışda isə $1,1\text{-}2,4^{\circ}\text{C}$ -yə çatır.

Tədqiq edilən ərazi alluvial-deluvial-proluvial maili düzənliklərdən ibarət olub Şirvanın dağ çaylarının və Kür çayının fəaliyyəti nəticəsində formalaşmışdır. Türyançay-Girdimançay çaylararası ərazidə qrunt və təzyiqli sular dördüncü dövr çöküntülərində yayılmışdır. QRUNT sularına hər yerdə rast gəlinir, lakin konuslararası çökəkliklərin bəzi dağətəyi sahələrində təsadüf edilmir. QRUNT sularının yatım dərinliyi 0,5 m-dən 73,0 m-ə kimi dəyişir, ərazinin cənub-şərqi tərəfinə və Kür çayına doğru azalır və çay vadisində drenaj olunur. Suvarmanın intensiv inkişaf tapdıığı ərazilərdə qrunt sularının yatım dərinliyi 1-03 m arasında dəyişir. Ərazi üzrə qrunt suları vahid sudaşıcı hodizontla təmsil olunur və axının mailliyi 0,03-0,0007 arasında dəyişir. QRUNT sularını daşıyan horizontun qalınlığı 5-178 m, dağətəyi ərazidə 110-178 m, düzənlik ərazidə isə 5-10 m təşkil edir [5, 13].

Çayların gətirmə konuslarının periferiya hissələrində və konuslararası depressiyalarda sūxurların süzmə əmsalinin qiyməti azalaraq 0,2-0,5 m/gün çatır. Sudaşıcı sūxurların süzmə əmsali, ümumən, 0,1 m/gündən 64,1 m/günə kimi dəyişir və gətirmə konuslarının başlangıcından periferiyaya doğru azalır.

Çay gətirmə konuslarının yuxarı hissələrində qrunt sularının minerallaşma dərəcəsi 1 q/l-ə qədərdir. Konuslararası depressiyanın qanadlarına tərəf və gətirmə konuslarının periferiya istiqamətində qrunt sularının minerallaşma dərəcəsi artaraq 130 q/l-ə çatır.

Milli Geologiya Kəşfiyyat Xidməti İdarəsi (əvvəllər Azərbaycan Geologiya İdarəsi adlanırdı) tərəfindən qazılmış dərinliyi 300-400 m olan kəşfiyyat quyuları vasitəsilə tədqiq edilən ərazidə, qrunt sularından başqa, 3 təzyiqli

sudaşıyıcı horizont aşkar edilmişdir. Qazılmış quyularla müəyyən edilmişdir ki, təzyiqli sudaşıyıcı horizontlar çayların gətirmə konuslarında bir-birindən təcrid olunmuş şəkildə yayılmışdır [5, 12, 13].

Birinci təzyiqli sudaşıyıcı horizont çaylarının gətirmə konuslarında 13-128 m dərinlikdə yerləşir və qrunut sularından qalınlığı 5-85 m olan gil qatı ilə ayrıılır. Sudaşıyıcı süxurlar Girdimançay-Ağsu çaylarının birgə gətirmə konusu-nun yuxarı hissəsində çaqıl-çinqıllarla, qalan sahələri isə qumluclar və qum-larla təmsil olunur. Bu sudaşıyıcı süxurların qalınlığı 3 m-dən 170,7 m-ə kimi dəyişir, şimal-qərbdən cənub-şərqə doğru artır. Sudaşıyıcı kollektorların süzmə əmsalı 0,2-27,9 m/gün arasında dəyişir.

Türyançay sahəsinin bir hissəsində pyezometrik səviyyə yer səthindən 0,9-16,5 m aşağıda yerləşir. Göyçay sahəsində pyezometrik səviyyə həm yer səthindən aşağı, həm də yer səthindən yuxarıda yerləşir və onun qiyməti +7,2 m ilə - 20,8 m arasında dəyişir. Girdimançay-Ağsu çay sahəsində pyezometrik səviyyə, birqayda olaraq, yer səthindən 0,4-8,2 m yüksəklikdə qərarlaşır. Axının mailliyi 0,02-0,0007 təşkil edir.

İkinci təzyiqli sudaşıyıcı horizont 75-274 m dərinlikdə yerləşir. Birinci təzyiqli horizontdan qalınlığı 6-160 m, çox hallarda 30-90 m olan gil qatı ilə ayrılmışdır. Sudaşıyıcı kollektorun süxurlarının qalınlığı 3,6-73,8 m, çox hallarda 10-40 m olan çaqıl-çinqıllarla, qum və qumluclarla təmsil olunmuşdur. Sudaşıyıcı süxurların süzmə əmsalı 0,1 m/gündən 35,3 m/günə kimi dəyişir.

Gətirmə konuslarında pyezometrik səviyyə yer səthindən 2,9-19,1 m yüksəklikdə, Türyançay sahəsində isə yer səthindən aşağıda qərarlaşır. Pyezo-metrik səviyyənin mütləq qiyməti şimaldan və şimal-şərqdən cənuba və cənub-şərqə doğru azalır. Burada bəzi sahələrdə ayrı-ayrı yeraltı axınlarına təsadüf edilir, lakin bu axınlar gətirmə konuslarının kənar-şimal periferiyə hissəsində birləşərək regional su axını yaradırlar. Axının mailliyi 0,02-0,0004 arasında dəyişir.

Üçüncü təzyiqli sudaşıyıcı horizont Türyançay və Girdimançay çaylarının gətirmə konuslarında digər təzyiqli horizontlarla müqayisədə daha az sa-hadə aşkar olunmuşdur. Göyçay çayının gətirmə konusunda isə üçüncü təzyiqli horizont aşkar edilməmişdir. Üçüncü təzyiqli horizontun tavanı 62-316 m də-rinlikdə yerləşir və o, ikinci təzyiqli horizontdan qalınlığı 7-165 m, əksər hal-larda 10-80 m olan gil qatı ilə ayrılmışdır. Üçüncü təzyiqli horizontun gücü 4,5-86,4 m arasında dəyişir, çox yerdə onun gücü 20-70 m təşkil edir. Sudaşı-yıcı horizontun süzmə əmsalı 0,1-17,9 m/gün arasında dəyişir, adətən 9 m/günü keçmir. Bütün ərazidə pyezometrik səviyyə yer səthindən 9,0-43,2 m yuxarıda yerləşir. Axının mailliyi 0,05-0,004 arasında dəyişir.

Ayrı-ayrı sudaşıyıcı horizontların xarakteristikası, onların hidrogeoloji parametrlərinin dəyişmə diapazonu və orta qiymətləri haqqında məlumatlar cədvəl 1-də əks etdirilmişdir.

**Sudaşıyıcı horizontların xarakteristikası
və hidrogeoloji parametrlərin qiymətləri**

№№	Hidrogeoloji parametrlər	Sudaşıyıcı horizontlar			
		Qrunut suları	I təzyiqli	II təzyiqli	III təzyiqli
1	Süzmə əmsalı k , $m/gün$	$\frac{2,5}{0,1-64,1}$	$\frac{4,5}{0,2-27,5}$	$\frac{3,5}{0,1-35,3}$	$\frac{2,0}{0,1-17,9}$
2	Sudaşıyıcı horizontların gücü (qalınlığı) m , m	$\frac{15}{5-172}$	$\frac{22}{3-171}$	$\frac{30}{3,6-73,8}$	$\frac{20}{4,5-86,4}$
3	Sukeçiricilik əmsalı T , $m^2/gün$	$\frac{38}{0,5-160}$	$\frac{99}{0,6-4700}$	$\frac{105}{0,4-2600}$	$\frac{40}{0,5-1550}$
4	Səviyyə keçiricilik əmsalı a , $m^2/gün$	$\frac{190}{5-460}$	$\frac{400}{2-13430}$	$\frac{480}{4-7650}$	$\frac{200}{5-5170}$
5	Təzyiq keçiricilik əmsalı a^* , $m^2/gün$	—	$\frac{3,3 \cdot 10^4}{2 \cdot 10^2-1,6 \cdot 10^6}$	$\frac{2,7 \cdot 10^4}{1,3 \cdot 10^2-3,3 \cdot 10^5}$	$\frac{6,7 \cdot 10^3}{1,3 \cdot 10^2-2 \cdot 10^5}$
6	Qravitasiya suvermə əmsalı, μ	$\frac{0,20}{0,1-0,35}$	$\frac{0,25}{0,15-0,35}$	$\frac{0,22}{0,10-0,35}$	$\frac{0,20}{0,10-0,30}$
7	Elastik suvermə əmsalı, μ^*	—	$\frac{0,003}{(2-5) \cdot 10^{-3}}$	$\frac{0,004}{(3-5) \cdot 10^{-3}}$	$\frac{0,006}{(4-8) \cdot 10^{-3}}$
8	Ayırıcı gil qatlarının gücü m_o , m	—	$\frac{45}{5-85}$	$\frac{83}{6-160}$	$\frac{86}{7-165}$
9	Ayırıcı gil qatlarının şaquli süzəmə əmsalı k_o , $m/gün$	—	$\frac{0,004}{(2-7) \cdot 10^{-3}}$	$\frac{0,006}{(4-9) \cdot 10^{-3}}$	$\frac{0,003}{(1-6) \cdot 10^{-3}}$
10	Qidalanma vilayətində hidravlikı maillik, i	0,03	0,02	0,02	0,05
11	Düzənlilik ərazidə hidravlikı maillik, i	0,0007	0,0007	0,0004	0,004
12	Pyezometrik səviyyə (yer səthindən hesablanılmaqla) H , m	—	$\frac{+4,3}{0,4-8,2}$	$\frac{+11}{2,9-19,1}$	$\frac{+26}{9-43,2}$

Qeyd: Kəsrin surətində hidrogeoloji parametrlərin orta, kəsrin məxrəcində isə onların dəyişmə diapazonu göstərilmişdir.

Tədqiqatın metodikası. Yeraltı suların təbii resursları iki, hidrodinamik – axın sərfinin təyin edilməsi və balans metodları ilə hesablanmışdır [10, 11]. Axının sərfi (Q) H. Darsi düsturu ilə təyin edilmişdir:

$$Q = b \cdot m \cdot k \cdot i ; m^3/gün, \quad (1)$$

burada b – hesabı kəsikdə sudaşıyıcı horizontun eni, m ; m – sudaşıyıcı horizontun qalınlığı (gücü), m ; k – sudaşıyıcı horizontun süzəmə əmsalı, $m/gün$; i – hidravlikı maillik və ya basqı qradiyentidir ($i = \Delta h / l$; Δh – iki kəsikdəki basqlar fərqi; l – kəsiklər arasındakı məsafədir, m).

Çay gətirmə konuslarında mövcud olan sudaşıyıcı horizontların hər birinin ayrı-ayrılıqda ölçüləri (eni, gücü, sayı) və tərtib edilmiş hidrogeoloji profil əsasında, sudaşıyıcı horizontların süzəmə əmsalı quyudan suçəkmə metodu ilə, hidravlikı maillik hidroizogips və hidroizopyez xəritələri əsasında

təyin edilmişdir. Hesabı en kəsik qidalanma zonasının sonunda – sudaşıyıcı horizontların bir-birindən ayrıldığı yerdə seçilmişdir.

Yeraltı suların təbii resursları balans metodu ilə aşağıdakı balans tənliyinə əsasən qiymətləndirilmişdir:

$$W=A+K-E-\Pi; Q=2,74 WF, \quad (2)$$

burada W – yeraltı suların il ərzində qidalanma miqdarı, mm ; Q – yeraltı sualın təbii resursu, $m^3/gün$; A – orta çoxillik atmosfer yağıntılarının miqdarı, mm ; E – il ərzində buxarlanmanın miqdarı, mm ; K – kondensasiya sularının (hava buxarının və ya dumanın su damcılarına çevrilib torpağa hopması) miqdarı, mm ; Π – yerüstü axının miqdarı, mm ; F – qidalanma vilayətinin sahəsi, km^2 ; $2,74 = mm/ildən m^3/km^2$. $günə$ keçid əmsalıdır $1\ mm/il=1\ 1000\ 000:1000\cdot 365=2,74\ m^3/km^2\cdot gün$.

Yeraltı suların təbii resursları hesablanarkən Azərbaycan Geologiya İdarəsinin (indiki Milli Geologiya Xidməti İdarəsinin), Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin, arxiv materiallarından, sahə üzrə dərc edilmiş mənbələrdən [5, 6, 7, 12, 13] və apardığımız tədqiqat işlərindən istifadə edilmişdir.

Yeraltı suların statik ehtiyatları (Q_c) sudaşıyıcı horizontların həcmində və qravitasiya və elastik suvermə əmsallarına görə təyin olunmuşdur:

$$Q_c = \mu V = \mu b l m; m^3, \quad (3)$$

burada μ – sudaşıyıcı horizontların qravitasiya və ya elastik suvermə əmsali; V – sudaşıyıcı horizontun həcmi, m^3 ; b , l və m – müvafiq olaraq sudaşıyıcı horizontun eni, uzunluğu və gücüdür, m .

Sudaşıyıcı horizontların ölçüləri və hidravlikı maillik tədqiq edilən ərazi-də axının eni və uzunu istiqamətlərdə tərtib edilmiş hidrogeoloji profillərə, hidroizogips və hidroizopyez xəritələrinə əsasən müəyyən edilmişdir.

Qravitasiya və elastik suvermə əmsallarına görə təyin edilmiş ehtiyatlar cəmlənərək ümumi statik ehtiyatlar hesablanmışdır.

Yeraltı suların təbii resurslarının hidrodinamik metodla təyini. Beləliklə, hidrogeoloji parametrlər və məqalənin “tədqiqatın metodikası” bölməsində təsvir edilmiş metodika əsasında yeraltı suların təbii resursları, gətirmə konusları və sudaşıyıcı horizontlar üzrə ayrı-ayrılıqla hesablanmış və nəticələr cədvəl 2-də verilmişdir.

Qrunt sularını daşıyan horizont hər üç gətirmə konusunda yayılmış və onun təbii resursları $103,5$ min $m^3/gün$ təşkil edir. Birinci təzyqli horizontların təbii resursları $162,4$ min $m^3/gün$, ikinci təzyiqli horizontların $162,4$ min $m^3/gün$ və üçüncü təzyiqli horizontların təbii resursları isə $174,0$ min $m^3/gün$ -dür. Gətirmə konusları üzrə yeraltı suların ümumi təbii resursları $618,1$ min $m^3/gün$ təşkil edir.

**Gətirmə konusları və sudaşıyıcı horizontları üzrə
yeraltı suların təbii resursları (axın sərfi)**

Gətirmə konusları	Axının eni b, m	Süzmə əmsali $k, m/gün$	Sudaşıyıcı horizontun gücü m, m	Hidravlikı maillik $i,$	Axının sərfi $Q=bmk_i, \min m^3/gün$
Qrunut sularını daşıyan horizont					
Türyançay-Girdimançay	92000	2,5	15	0,03	103,5
Birinci təzyiqli horizont					
Türyançay	17 000	4,5	22	0,02	33,7
Göyçay	30 000	4,5	22	0,02	59,4
Girdimançay	35 000	4,5	22	0,02	69,3
İkinci təzyiqli horizont					
Türyançay	17 000	3,5	30	0,02	35,7
Göyçay	30 000	3,5	30	0,02	63,0
Girdimançay	35 000	3,5	30	0,02	73,5
Üçüncü təzyiqli horizont					
Türyançay	17 000	2,0	20	0,05	34,0
Göyçay	—	—	—	—	—
Girdimançay	35 000	2,0	20	0,05	140,0
Gətirmə konusları üzrə cəmi: 618,1					

Yeraltı suların resurslarının balans metodu ilə təyini. Tədqiq edilən ərazidə yeraltı suların təbii resursları həm də balans metodu ilə təyin edilmişdir. Bu metodla ayrı-ayrı gətirmə konusları və sudaşıyıcı horizontlar üzrə təbii resurslarını diferensiasiyalı şəkildə qiymətləndirmək mümkün deyil. Yalnız ərazidə formallaşan ümumi təbii resursu müəyyən etmək mümkündür. Bu metodun üstün cəhəti ondan ibarətdir ki, iri miqyaslı kəşfiyyat işlərinin aparılmasına ehtiyac qalmır və hidrometeoroloji məlumatlardan istifadə olunur.

Tədqiq edilən ərazidə gətirmə konuslarının qidalanma vilayəti 50-3000 m mütləq yüksəklikləri əhatə edir. Milli Hidrometeorologiya Departementinin Hidrometeorologiya Elmi-Tədqiqat İstututunun və Azərbaycan SSR-nin Atlasına görə yağıntıların orta çoxillik miqdarı yüksəkliklər üzrə 327 mm-dən 1045 mm-ə kimi dəyişir (cədvəl 3) [15, 16, 17]. Yağıntıların intensivliyindən, torpaq və bitki örtüyündən, yerin mailliyindən və digər faktorlardan asılı olaraq yanğın yağıntılarının orta hesabla 40-50 %-i yer səthi ilə axaraq çaylara, dərələrə və çökək ərazilərə daxil olur. Konkret halda tədqiq edilən zonada yerüstü axının miqdarı 242 mm ($\Pi=0,4 \cdot 605=242 \text{ mm}$) təşkil edir.

Cədvəl 3

Yağıntıların orta çoxillik miqdarı

Sıra №-si	Yüksəkliklər intervalı, m	Yağıntıların orta çoxillik miqdarı, mm	Yüksəkliklər üzrə orta qiymət, mm
1	1-200	327	
2	201-500	478	
3	501-1000	534	
4	1001-2000	639	
5	> 2000	1045	605

Atmosfer yağıntılarının bir qismi ümumi buxarlanmaya (buxarlanması və bitkilər tərəfindən transpirasiya) sərf olunur. Yüksəkliklər üzrə tərtib edilmiş iqlim xəritələrinə əsasən buxarlanmanın interpolasiya yolu ilə təyin olunmuş orta çoxillik qiymətləri cədvəl 4-də verilmişdir [15, 16].

Su buxarının və dumanın dispers hissəciklərinin kondensasiyası yeraltı suların təbii resurslarının formalşmasına müstəsna rol oynayır. Belə ki, gətirmə konuslarının qidalanma vilayəti dağlıq və dağətəyi ərazilər olduğu üçün orada ilin bütün fəsillərində dumanlı havalar hökm sürür. Temperaturlar fərqi hesabına su buxarları kondensasiya olunaraq torpağa hoparaq yeraltı suları qidalandırır. Lizimetrlərdə aparılan təcrübələrə görə yeraltı suların qidalanmasında iştirak edən kondensasiya sularının miqdarı atmosfer yağıntılarının 38-45%-ni təşkil edir [18]. Bu zaman kondensasiya hesabına yeraltı suların qidalanma miqdarı $K=(0,38 \div 0,45) A$ ifadəsi ilə təyin olunur.

Yüksəkliklər üzrə orta çoxillik yağıntılarının miqdarı 605 mm-dir. Kondensasiya hesabına yeraltı suların qidalanma miqdarı ən azı il ərzində $K=0,38 A=0,38 \cdot 605=230$ mm təşkil edir.

Balans tənliyinə əsasən tədqiq edilən zonada yeraltı suların qidalanma miqdarı il ərzində $W=605+230=835$ mm təşkil edir.

Ərazinin topografik xəritəsinə əsasən gətirmə konuslarının qidalanma vilayətinin sahəsi 4590 km^2 bərabərdir.

Bələliklə, balans metoduna görə yeraltı suların təbii resursları

$$Q=2,78 \cdot 484 \cdot 4590=603,6 \text{ min m}^3/\text{gün}$$

təşkil edir və təqribən hidrodinamik metodla təyin edilmiş təbii resurslara bərabərdir.

Cədvəl 4

Buxarlanmanın orta çoxillik qiyməti

Sıra №-si	Yüksəkliklər intervalı, m	Buxarlanmanın orta çoxillik qiyməti, mm	Yüksəkliklər üzrə orta qiymət, mm
1	1-200	1000	
2	201-500	800	
3	501-1000	525	
4	1001-2000	300	
5	> 2000	< 100	545

Statik ehtiyatların təyini. Yeraltı suların statik ehtiyatları məqalənin “tədqiqatın metodikası” bölməsində təsvir edilən metodika əsasında hesablanmışdır və nəticələr cədvəl 5-də əks etdirilmişdir.

Cədvəl 5-dən göründüyü kimi gətirmə konuslarında ümumi statik ehtiyatlar $40,47 \text{ mlrd m}^3$ təşkil edir. Qrunt sularının statik ehtiyatları $5,78 \text{ mlrd m}^3$ -ə, təzyiqli suların statik ehtiyatları isə $34,69 \text{ mlrd m}^3$ -ə bərabərdir.

Gətirmə konuslarında ikinci təzyiqli sudaşıyıcı horizontların statik ehtiyatları $15,32 \text{ mlrd m}^3$ olub digər sudaşıyıcı horizontlarda yerləşən statik ehtiyatlardan $1,1-2,7$ dəfə çoxdur.

Nəticə. Türyançay-Girdimançay çaylararası ərazidə yeraltı suların təbii resursları $618,1 \text{ min m}^3/\text{gün}$, statik ehtiyatları $40,47 \text{ mlrd m}^3$ təşkil edir. Qlobal iqlim dəyişmələri fonunda və quraqlıq illərdə su qılığını aradan qaldırmaq üçün bu resurs və ehtiyatlardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında, əhalinin su təchizatında və texniki məqsədlər üçün istifadə oluna bilər.

Cədvəl 5

Yeraltı suların statik ehtiyatları

Gətimə konusları	Sudaşıyıcı horizontların həndəsi ölçüləri			Sudaş. horizontların həcmi $V=b \cdot m,$ 10^9 m^3	Qravitasiya suvermə əmsali, μ	Elastik suvermə əmsali, $\mu *$	Qravitasiya suvermə əmsalına görə statik ehtiyatlar $V_c = \mu v_c,$ 10^9 m^3	Elastik suvermə əmsalına görə statik ehtiyatlar $V_e = \mu^* v_e,$ 10^9 m^3	Ümumi statik ehtiyatlar $V=V_c+V_e$ 10^9 m^3
	eni $b,$ km	uzunluğ $l,$ km	qalınlığı $m,$ m						
Qrunt sularını daşıyan horizont									
Türyançay-Girdimançay	55	35	15	28,88	0,20	-	5,78	-	5,78
Birinci təzyiqli horizont									
Türyançay	17	40	22	14,96	0,25	0,003	3,74	0,04	3,78
Göycay	30	30	22	19,80	0,25	0,003	4,95	0,06	5,01
Girdimançay	35	20	22	15,40	0,25	0,003	3,85	0,05	4,90
İkinci təzyiqli horizont									
Türyançay	17	40	30	20,40	0,22	0,004	4,49	0,08	4,57
Göycay	30	30	30	27,00	0,22	0,004	5,94	0,11	6,05
Girdimançay	35	20	30	21,00	0,22	0,004	4,62	0,08	4,70
Üçüncü təzyiqli horizont									
Türyançay	17	40	20	13,6	0,20	0,006	2,72	0,08	2,80
Göycay	-	-	-	-	-	-	-	-	-
Girdimançay	35	20	20	14,0	0,20	0,006	2,80	0,08	2,88
Gətimə konusları üzrə cəmi: $40,47$									

ƏDƏBİYYAT

1. Засуха. Оценка управления и смягчения эффектов для стран Центральной Азии и Кавказа / Отчет Всемирного Банка № 31998 –ECA, 2005, 126 с.
2. Həsənov S.T., Gülməmmədov Ç.C., Abbasov V.N. Azərbaycanın su resursları və ehtiyatları //AzH və M EİB-nin Elmi əsərlər toplusu. XXXVII cild. Bakı, 2018, s. 6-18
3. Рустамов С.Г., Кашкай З.М. Водные ресурсы Азербайджанской ССР, Баку: Элм, 1989, 181 с.
4. Гидрogeология СССР, т. XII, Азербайджанская ССР / Кол. авторов. М.: Недра, 1969, 408 с.

5. Листенгартен В.А. Закономерности формирования, особенности методики оценки ресурсов и перспективы использования маломинерализованных подземных вод равнин Азербайджанской ССР. Баку: Элм, 1983, 272 с.
6. Листенгартен В.А Формирование ресурсов подземных вод аллювиально-пролювиальных равнин. Баку: Элм, 1987, 165 с.
7. Мамедов Р.Г., Гасанов С.Т. Подземные воды Азербайджана и использование их в народном хозяйстве в условиях платы за ресурсы. Баку: АЗНИИНТИ, 1990, 29 с.
8. Геология Азербайджана. Том VIII. Гидрогеология и инженерная геология / А.Б.Алекперов, Ф.Ш.Алиев, Р.Г. Исрафилов, Ю.Г.Исрафилов, В.А.Мамедов, А.М. Панахов, А.И.Шабанов, А.С.Шахсуваров. Под ред. А.А.Ализаде. Баку: Nafta – Press, 2008, 380 с.
9. Куделин Б.И. Принципы региональной оценки естественных ресурсов подземных вод. М.: МГУ, 1960, 344 с.
10. Зекцер И.С. Закономерности формирования подземного стока и научно-методические очильты его изучения. М.: Наука, 1977, 173 с.
11. Шестопалов В.М. Методы изучения естественных ресурсов подземных вод. М.: Недра, 1988, 168 с.
12. Azərbaycan Geolojiya İdarəsinin fond materialları. Bakı, 1981-1989-cu illər.
13. Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlardan istifadə və geoloji problemlər. Bakı: Çaşıoğlu, 2000, 326 s.
14. Səfərov S.H., Mahmudov R.N. Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı: Ziya, 2011, 312 s.
15. Атлас Азербайджанской ССР / Главные редакторы: Алиев Г.А., Алиев Ш.Д., Димиргаяев Ш.К. М.: ГУГиК, 1979.
16. Атлас Азербайджанской ССР / Ред. Кол. И.К.Абдуллаев, К.К.Гуль, А.И.Ибрагимов., М.А.Кашкай и др. Б.-М.: ГУГиК СССР, 1963, 214 с.
17. Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı: Ziya, 2017, 232 s.
18. Алимов А.К. Карабахская региональная водно-балансовая станция, её назначение и результаты эколого-гидрогеологических экспериментов. Баку: «Тахсил» ТПП, 2009, 478 с.

ОЦЕНКА ЕСТЕСТВЕННЫХ РЕСУРСОВ И ЗАПАСОВ ПОДЗЕМНЫХ ВОД НА ТЕРРИТОРИИ ТУРИАНЧАЙ-ГИРДЫМАНЧАЙСКОГО МЕЖДУРЕЧЬЯ АЗЕРБАЙДЖАНА

Ж.В.ДЖАФАРЛИ

РЕЗЮМЕ

Статья посвящена определению естественных ресурсов и статических запасов подземных вод, распространённых на территории Турианчай-Гирдыманчайского междуречья Азербайджана. Естественные ресурсы подземных вод исследуемой территории оценены гидродинамическим и балансовым методами. При помощи гидродинамического метода определены естественные ресурсы, как отдельных водоносных горизонтов, так и конусов выноса рек. Установлено, что на исследуемой территории естественные ресурсы грунтовых и напорных вод вместе взятых составляют 618,1 тыс. м³/сут., а общие естественные ресурсы, рассчитанные балансовым методом, составили 603,6 тыс. м³/сут. Статические запасы подземных вод исследуемой территории рассчитаны по объёму и водоотдачи каждого водоносного горизонта в отдельности. Установлено, что общее количество подземных вод в водовмещающих породах составляет 40,47 млрд. м³. Оценка естественных ресурсов и статических запасов подземных вод позволяет планирование и

экономное использование существующих ресурсов и запасов, предотвратить их истощение и сохранить экологическое равновесие окружающей среды.

Ключевые слова: естественные ресурсы, статические запасы, подземные воды, гидродинамический и балансовый методы, использование, планирование, экология.

ASSESSMENT OF NATURAL RESOURCES AND REVERVES OF SUBSOIL WATER IN THE TERRITORY BETWEEN RIVERS-TURYANCHAY-GIRDIMANSHAY

J.V.JAFARLI

SUMMARY

The article was dedicated to the determination of natural resources and static reserves of subsoil water spread in the territory between rivers – Turyanchay-Girdimanchay. The natural resources of subsoil water in the study area were calculated by hydrodynamic and balance methods. Separate water – carrier horizons and natural resources of subsoil water spread on river-bringing cones were determined by hydrodynamic method. It was determined that the total natural resources of groundwater and pressure water is $618,1 \text{ min m}^3/\text{day}$ in the study area. The total natural by balance method were $603,3 \text{ min m}^3/\text{day}$. The static reserves of subsoil water were calculated based on the volumes of water-carrier horizons and Water-giving coefficients and determined that the total volume of the static reserves was $40,47 \text{ mlrd m}^3$. The work of research and assessment allow for the planning of use from subsoilwater, efficient use from resources, prevention of exhaustion of subsoil water resources and protection of ecological balance.

Key words: natural resource, static reserve, subsoil water, bringing cone, hydrodynamic and balance method, use, ecological balance, planning.

Redaksiyaya daxil oldu: 19.11.2019-cu il

Çapa imzalandı: 24.02.2020-ci il